

**MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN  
(MƏSLƏHƏT XİDMƏTLƏRİ)**

Tarix: 07 mart 2014-cü il

Azərbaycan Respublikası  
Sudan İstifadəənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi  
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

Xidmətlərin adı: **“Sudan İstifadəənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi (SİBİDL) çərçivəsində Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayilli, Qusar, Xaçmaz, Quba, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Ağsu, Şamaxı, Ağcabədi, Beyləqan, Goranboy, Zərdab, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şəmkir və Samux rayonlarında 379 ədəd SİB üzvlərinə Zıyanvericilərə qarşı mübarizənin inteqrasiyalı şəkildə idarə edilməsi və aqronomik aspektlərə dair təlimlərin keçirilməsi üzrə Məsləhət xidmətləri”**

Dünya Bankı Kreditinin No.: 8039-AZ/4913-AZ

Azərbaycan Respublikası Sudan İstifadəənlər Birliklərinin İnkişafına Dəstək Layihəsini həyata keçirmək məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, eləcə də Beynəlxalq İnkişaf Assosiasiyasından cəlb etdiyi kredit vəsaitinin bir hissəsini yuxarıda qeyd edilmiş məsləhət xidmətlərinə yönəltmək niyyətindədir. Xidmətlərə “Sudan İstifadəənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi (SİBİDL) çərçivəsində Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayilli, Qusar, Xaçmaz, Quba, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Ağsu, Şamaxı, Ağcabədi, Beyləqan, Goranboy, Zərdab, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şəmkir və Samux rayonlarında 379 ədəd SİB İnteqrasiyalı Aqro-Ekoloji İdarəetməyə (İAEİ) dair Təlimlərin keçirilməsi daxildir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (Azmeİsütəsərrüfat ASC) nəzdində fəaliyyət göstərən Azərbaycanda Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Yenidən Qurulması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu münasib və ixtisaslı məsləhət şirkətlərini tələb olunan xidmətlərin təmin edilməsi üçün maraq ifadələrini bildirməyə dəvət edir. Qeyd edilmiş məsləhət xidmətlərinin başlıca məqsədi Azərbaycan Respublikasının 27 rayonunda (Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayilli, Qusar, Xaçmaz, Quba, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Ağsu, Şamaxı, Ağcabədi, Beyləqan, Goranboy, Zərdab, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şəmkir və Samux) ümumilikdə 379 ədəd Sudan İstifadəənlər Birliyində (SİB) SİB üzvləri arasında aşağıdakı məsələlərə dair təlim keçmək və məlumatlılıq səviyyəsini artırmaqdır:

- (i) Zıyanvericilərə qarşı mübarizənin inteqrasiyası şəkildə idarə edilməsi təcrübələrini tətbiq etmək, eləcə də Layihə çərçivəsində hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hesabatı və Ekoloji İdarə etmə Planında qeyd edilmiş uyğunluğu təmin etməklə zıyanvericilərə qarşı mübarizənin dayanıqlı idarə edilməsi;

- (ii) Alağın təmizlənməsi, bitkilərin qorunması, gübrələrdən səmərəli istifadə yolları və heyvan (heyvandarlıqda) xəstəliklərinin qarşısının alınması;
- (iii) yüksək keyfiyyətli toxumlarından və səpin üçün optimal vaxtdan istifadə;
- (iv) torpağın eroziyadan və şoranlaşmadan səmərəli qorunması; və
- (v) kənd təsərrüfatı bitkilərinin qabaqcıl becərmə texnologiyaları, yeni bitki sortlarının və heyvan növlərinin təqdimatı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı.

Məsləhət xidmətlərinin yerinə yetirilmə müddəti 15 aydır.

Məsləhətçi şirkət tərəfindən xidmətlərin yerinə yetirilməsi üçün aşağıdakı əsas heyət təmin edilməlidir:

1. Qrup Rəhbəri (Kənd Təsərrüfatı üzrə Mütəxəssis)
2. Təlim Koordinatoru (Təlim Mütəxəssisi)
3. Təlimçilər:
  - a. Suvarma əkinçiliyi üzrə Aqronom
  - b. Taxıl bitkiləri üzrə ixtisaslaşmış Aqronom
  - c. Meyvə bitkiləri üzrə ixtisaslaşmış Aqronom
  - d. Tərəvəz bitkiləri üzrə ixtisaslaşmış Aqronom
  - e. Bitkilərin qorunması üzrə ixtisaslaşmış Aqronom
  - f. Aqronom entomoloq
  - g. Torpaq üzrə mütəxəssis
  - h. Zoopark veterinarı
  - i. Aqro-İqtisadçı
  - j. Aqro-Ekoloji məsələlər üzrə mütəxəssis

Təmin ediləcək əsas heyətin ixtisas göstəriciləri üzrə tələblər aşağıdakılardan ibarətdir:

#### **Qrup Rəhbəri (Suvarma əkinçiliyi üzrə Aqronom)**

- Kənd təsərrüfatı və ya digər əlaqəli sahə üzrə universitet dərəcəsi;
- Fermerlər və ya müvafiq auditoriya üzvləri ilə müvafiq bacarıqların artırılması üzrə ən azı 8 il iş təcrübəsi;
- Yaxşı rəhbərlik bacarığı və ən azı beş məsləhətçi tərəfindən idarə edilən iki tapşırıqda idarə etmə təcrübəsi;
- Azərbaycanın kənd ərazilərinə səyahət etməyə hazır olmalı; və
- Yaxşı hesabat vermə bacarığı və əla Azərbaycan dili bilikləri.

#### **Təlim Rəhbəri (Qrup Rəhbərinin Müavini)**

- Kənd təsərrüfatı və ya digər əlaqəli sahə üzrə universitet dərəcəsi
- Fermerlər və ya müvafiq auditoriya üzvləri ilə müvafiq bacarıqların artırılması üzrə ən azı 5 il iş təcrübəsi;
- Yaxşı rəhbərlik bacarığı və ən azı beş məsləhətçi tərəfindən idarə edilən iki tapşırıqda idarə etmə təcrübəsi
- Azərbaycanın kənd ərazilərinə səyahət etməyə hazır olmalı; və
- Yaxşı hesabat vermə bacarığı və əla Azərbaycan dili bilikləri

#### Təlimçilər

- Kənd təsərrüfatı və ya digər əlaqəli sahə üzrə universitet dərəcəsi
- Fermerlər və ya müvafiq auditoriya üzvləri ilə müvafiq bacarıqların artırılması üzrə ən azı 3 il iş təcrübəsi
- Yaxşı rəhbərlik bacarığı və ən azı beş məsləhətçi tərəfindən idarə edilən iki tapşırıqda idarə etmə təcrübəsi
- Azərbaycanın kənd ərazilərinə səyahət etməyə hazır olmalı; və
- Yaxşı hesabat vermə bacarığı və əla Azərbaycan dili bilikləri

Xidmətlərin həyata keçirilməsində maraqlı olan məsləhətçi şirkətlər müvafiq təcrübə və ixtisaslarını göstərən məlumatları (broşür, bənzər xidmətlərin təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumatlar və s.) təmin etməlidirlər və Azərbaycanda və ya onun bölgələrində iş təcrübəsinə malik olmalıdırlar.

Məsləhətçi şirkətlər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün konsortsium qura bilərlər. Məsləhətçi şirkətlərin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən “Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsi Üzrə Təlimatları”nın cari variantına – (2004-cü il may ayı, 2006-cı ilin oktyabrında və 2010-cu ilin may ayında yenidən qəbul olunmuşdur) müvafiq olaraq Məsləhətçinin Kvalifikasiyası (MK) metodu ilə aparılacaqdır.

Məsləhətçi şirkətlər əlavə, o cümlədən xidmətlər üzrə müfəssəl texniki tapşırığa dair məlumatı aşağıda göstərilmiş ünvanda əldə edə bilərlər (Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri Bakı vaxtı ilə saat 18:00-a kimi) .

Maraq məktubları 19 mart 2014-cü il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərməlidir.

Azərbaycanda Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və  
Yenidən Qurulması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu  
Direktor, Akif Mustafayev  
Moskva pr. 69A, Bakı AZ1012, Azərbaycan Respublikası  
Tel: +994 12 4303248 / 4303280  
Fax: +994 12 4316516  
E-mail: [irrigation@azdata.net](mailto:irrigation@azdata.net)